

BUMERANQ

Nə əkərsən, onu biçərsən

Həmkarım Xeyrəddin Qoca redaksiyaya gəlmişdi. Yetmiş illik yubileyinə hazırlaşmasını xəbər verdi. Biz istər-istəməz onun 90-cı illərdə bir jurnalist kimi başına gələn müsibəti xatırladıq. O, kiçik formatlı qəzetlərində ardıcıl olaraq, ümummilli lider Heydər Əliyev barəsində məqalələr dərc edirdi. Xalqın böyük məhəbbət və etimadından danışdı. O zaman Azərbaycanda hakimiyyət kürsüsündə əyləşənlər mətbuatda Heydər Əliyevin adının çəkilməsindən xoşlanırdılar. Ona görə də, təkcə "Azərbaycan", "Vətən səsi", "Aydınlıq" kimi çoxtirajlı qəzetlər deyil, abunəsi az olan sahə qəzetləri də ciddi nəzarət altında idi. Dostum Xeyrəddin Qoca tez-tez baş redaktor vəzifəsindən çıxarılır, qəzetin nəşri dayandırılırdı.

Azərbaycanda müstəqillik bərpa olundu. Xalqın iradəsi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Böyük siyasətçi və dövlət xadimi Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratdı, yenicə pöhrələnən əbədiyaşar partiyanın rəsmi orqanı "Yeni Azərbaycan" qəzetinin baş redaktorluğu əzabəkə, əqidəsinə sədaqətli Xeyrəddin Qocaya nəsisb oldu.

Publisist və yazıçı Xeyrəddin Qoca Heydər Əliyevin "zülmet səltənəti"ndən xilas edib xalqa bəxş etdiyi azərbaycançılıq ideologiyasının işığında bədii əsərləri ilə oxucuların rəğbətini qazandı. "Yeni Azərbaycan" qəzeti azadlığın və istiqlalın həsrətini çəkən Azərbaycan xalqının üçrəngli bayraq ətrafında sıx birləşməsində misilsiz rol oynadı. Ötən son illərdə Xeyrəddin Qoca Milli Məclisin deputatı, 1-ci dərəcəli fəvqəladə və səlahiyyətli elçi, Yeni Azərbaycan Partiyası siyasi Şurasının üzvü oldu.

Xeyrəddin Qoca 90-cı illərin başlanğıcında işi çətinə düşəndə "Vətən səsi" qəzeti redaksiyasına gəlirdi, ona dözməyi, mübarizə aparmağı tövsiyə edirdim. O dövrdə 75 min tirajla çıxıb yayılan "Vətən səsi" qəzetinin baş redaktorluğundan dövlət tərəfindən çıxarılandan sonra, eyni məzmunlu "Vətən həsrəti", "Yeni fikir" qəzetlərini, "Elturan" jurnalını nəşr etdim. Heydər Əliyevin Naxçıvandan Ali Sovetin sədri kimi göndərdiyi rəsmi sərəncamı, təbriki və şəklini "Vətən həsrəti" qəzetində verirdik. Sonra Azərbaycan Ensiklopediyasında "Yeni fikir" qəzetini nəşr etdim.

Heydər Əliyev hakimiyyətə gəlişinin ilk illərində, 1995-ci il oktyabrın 9-da məni gözlənilmədən dəvət edib "Respublika" qəzetinə baş redaktor təyin etdi. Bu, ümummilli lider Heydər Əliyevin müstəqillik ərəfəsində (yaratdığım "Ata yurdu", "Vətən səsi", "Vətən həsrəti", "Elturan", "Yeni fikir" və s.), azadlıq və demokratiya uğrunda apardığı mübarizəyə diqqətinin nəticəsi idi. Müstəqillik ərəfəsində səbatsız dövlət rəhbərləri, manqurt məmurular, inzibati orqanlar tərəfindən təqib və təzyiqlərə məruz qalırdıq. Bütün bu çətinliklərə, sıxıntıya dözdür, inadla mübarizəmizi davam etdirirdik.

İndi Xeyrəddin Qoca ömrünün 70 illiyi yubileyinə yeni kitabla - xatirələr toplusu ilə gəlmək niyyətindədir. O, dostun sevincinə şərik olmağı bacarır. "Respublika" qəzetini təşkil edəndə, işlərimizi məcrasına salıb işləyəndə tez-tez əlaqə saxlayırdı. Bilirdi ki, Heydər Əliyev "Respublika" qəzetinə xüsusi diqqət yetirirdi: çap kağızı ilə təmin edir, ildə iki dəfə Baş redaktorları, AzərTAC-ın rəhbərliyini qəbul edir: hamıdan soruşurdu - çətinliyiniz, ehtiyacınız varmı? O, çap kağızına ehtiyacımızı bilən kimi, tapşırırdı: redaksiyaları təcili çap kağızı ilə təmin edin.

Təəvvür edirsinizmi, cəbhə boyu əlində silah düşmənlə üz-üzə dayanmış əsgərlərimizə, qaçqın və köçkün çadır şəhərciklərində yaşayan soydaşlarımıza gündəlik qəzet göndərmək fikrinə düşdüm: dörd il cəbhəyə (500 nüsxə), çadır şəhərciklərinə (500 nüsxə) gündəlik "Respublika" qəzeti göndərdim. Rabitə naziri Nadir Əhmədov mənim bu təşəbbüsümə görə mətbuatın daşınma xərcini redaksiyadan almadı.

Heydər Əliyevin bilavasitə tapşırığına görə, baş redaktorlar, AzərTAC-ın direktoru Şamil Şahməmmədov hər həftənin beşinci günü Prezident Administrasiyasının rəhbərinin qəbulunda olurduq. Akademik Ramiz Mehdiyev tövsiyələrini verəndən sonra Əli Əhmədov bir həftə ərzində nəşr olunan qəzetlərin xülasəsini məruzə edərdi. Humanitar sahə üzrə şöbə müdiri Fatma xanım, ictimai-siyasi şöbənin müdiri Əli Həsənov da burada sakitcə əyləşərdilər. Təxminən 5 il ərzində "siyasi xadim" Əli Həsənovdan ağıllı bir təklif eşitmədim. O deyirdi: 1). Redaksiyanı maddi cəhətdən təmin etməkdən ötrü mənbələr axtarın (yəni icra hakimlərindən torpaq alıb satın, alver obyektini tapın və sairə); 2). Qəzetinizdə məqalə çap etdirən hər kəsdən pul alın (mən bunları eşidəndə dəhşətə gəldim. Çünki mən uzun müddət sovet hakimiyyəti dövründə olduğu kimi, redaksiya əməkdaşlarına və ayrı-ayrı vətəndaşlarına yazdığı məqaləsinə görə qonorar verirdim).

...Görüşlərin birində Ramiz müəllim soruşdu ki, dövlət qəzetləri köşklərdə niyə satılmır?

Mən dedim: gələn görüşdə səbəbini öyrənib deyəm.

Əli Həsənov orada idi, səsinə çıxarmadı. O özbaşına Mirkazımın "Qasid" mətbuat yayımı firmasına qəyyumluq edirdi.

Növbəti görüşdə "Qasid" firmasının Bakı şəhərində olan qəzet satışı köşklərinin hamısının fotosəkillini (13x18) ölçüdə çəkirdim. Fotosəkilləri stolun üstünə qoydum. "Buyurun baxın - dedim - bu qəzet köşkü deyil, mikro-dükandır. Gündəlik qəzetləri də bağlama halında necə alırlarsa eləcə

köşkdə saxlayır, bir həftə sonra geri qaytarırlar".

Mənim sözlərimdən Əli Həsənov qızardı, pərt oldu, qəzəbləndi, rabitəsiz sözlər danışdı: "Sizin hər birinizi sabah ora göndərsək, görək necə işləyəcəksiniz?..."

Aydın oldu ki, Əli Həsənov Mirkazımın mikro-dükanlarında dəyişiklik ediləcəyindən narahat oldu. Lakin onun bazarını pozan olmadı.

Mirkazım səmimi, ürəyi təmiz bir adam idi. Əli Həsənovla inanırdı. Əli Həsənov Mirkazımın deputat seçilməsinə də kömək etmişdi: Elə ki, mətbuat işi Əli Həsənovla tapşırıldı, Mirkazımın bütün gəlir mənbələrini ələ keçirdi. "Qasid" mətbuat yayımı firması tənəzzülə uğradı. Köşkləri yoxa çıxdı.

Mən Mirkazımla görüşəndə deyirdim: Mirkazım nə oldu? Niyə bu günə düşdün, redaksiyalara olan borcu verə bilmirsən? Şəfin niyə firmanı dağıdırdı.

Mirkazım dedi: Onluq deyil.

Əgər onluq deyilsə, köşklərin gəliri hara axır? Niyə jurnalistlər şəhərdə təzə köşklərə: "Əli Həsənov köşkləri" deyirlər?

Mənim Əli Həsənovla hörmətim zaman ötdükcə yoxa çıxırdı. "Şəkinin səsi" qəzetinin qocaman baş redaktor rəhmətlik Salis yadına düşəndə fikrimdən bu sözlər keçir: "Allah sənə rəhmət eləsin, Salis! Sən nə uzaqgörən imişsən".

"Şəkinin səsi" qəzetinin manşetinin sağ tərəfində Heydər Əliyevin fotosəkilli ilə yanaşı Salis öz fotosəkillini verirdi. Oradaca SSRİ Nazirlər Sovetinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyevin imzası ilə Moskvadan - Şəkiyə göndərdiyi məktubun surəti verilir. Böyük rəhbər Salisə yazırdı: Moskvada da sən qəzetini oxuyuram, xoşum gəlir.

İnsanı duyğulandıran bu münasibət qədranlıq, insani münasibətin heyretəmiz nümunəsi idi.

"Şəkinin səsi" qəzetinin ikinci səhifəsinin yuxarısında həmişə kiçik bir məqalədə təkrar-təkrar bu sözlər yazılırdı: "Prezidentin Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov "KRISA"dır. Vəzifədə olan kimsə haqqında belə sözün mətbuatda yazılması etikadan kənarıdır. Salislə telefonla danışanda demişdim ki, bu hörmətsizlikdir, belə yazmayın. O dedi: "Naxçıvandan başlayıb gördüyü işləri ifşa edəcəm: povest yazıram. Əli Həsənov öz işçisini göndərib ki, daha qəzetdə yazmayım, mənə prezident təqaüdü vermək istəyir". Salis qəh-qəh çəkib gülürdü, "o kimdir ki, mənə təqaüd versin, atasını yandıracam".

İllər keçdi... Xəbər tutdum ki, "Azərbaycan" nəşriyyatında səxlərdə ağır alman çap dəzgahları, linotipləri yoxa çıxarıb, Əli Həsənov binanı hissə-hissə təmir etdirir, özəlləşdirir. Mən təmir zamanı binanın şəklini çəkirdim, aparata göndərmək istəyirdim, görsünlər ki, "yüksək statuslu" məmur nəşriyyatı söküb dağıdır. Rəhmətlik Salisin sözü yada düşürdü.

Nəşriyyatın işçiləri narazılıqla deyirdilər: Əli Həsənov xarici çap maşınlarını sökdürüb satdı, binanın içərisini dəyişirdi, icarəyə verdi. Binanı sökə-sökə gedir: Deyirlər "Kaspi" Universiteti yaratmaq istəyir. Arvadı Sona xanımı da rektor təyin edəcək.

Hadisələrin gedişi də nəşriyyat işçilərinin sözlərində bir həqiqət olduğuna şəhadət verirdi.

Əli Həsənovun arvadı Sona xanım İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib. Ərinin sayəsində genişmiqyaslı ictimai fəaliyyət göstərir. Azərbaycan və rus dilində nəşr olunan "Kaspi" qəzetlərinin təsisçisi, bir neçə şəhərdə fəaliyyət göstərən "Kaspi" liseyinin və eyni adlı respublika mətbuat yayımı şirkətinin rəhbəri və s. Bununla yanaşı, şair, nasir, ədəbiyyatşünas kimi tanılırdı. Əli Həsənov onu rektor hazırlayır: Ədəbiyyatşünaslıqdan heç bir nəzəri biliyi olmayan Sona xanım "Hüseyn Cavidin poetikası" mövzusunda doktorluq "yazıb" tənəne ilə müdafiə edib, VAK-da da təsdiq elətdirib.

Əli Həsənov "Kaspi" Universiteti binasını başa çatdırana qədər, gümən ki, onu akademik edəcəyi arzusunda idi...

Sona xanım elmi iş yazmaq qabiliyyətində deyil. Əlli ildən çoxdur ki, ədəbiyyatşünaslıq üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi olmuşam. Bu sahədə ölkəmizdə olan mütəxəssisləri və onların yetirmələrini tanıyıram. Kimin nəyə qadir olduğunu bilirəm. Ölkəmizdə qanun və qanunçuluğa hörmət etməyən, vəzifə məsuliyyətini dərk etməyən, vəzifəsindən sui-istifadə edən "yüksək statuslu" məmur ələ bilirdi ki, onun özbaşına qərarına qarşı heç kəs etiraz etməyəcək.

Əli Həsənov "yüksək statuslu" vəzifəsində işləyəndə mən Sona xanımın dissertasiya müdafiəsinə qarşı etirazımı açıq-açıqına bildirmişəm. Mən bu gün də tələb edirəm ki, elm aləmində yayılan "xərçəng xəstəliyinin" kökü birdefələk kəsilməlidir. Elmi bazara çevirmək xalqa xəyanətdir.

"Şərqi" qəzetinin 20 oktyabr 2019-cu il tarixli sayında yüksək statuslu məmur Əli Həsənovun "Mən həyatımın hər anı üçün cavab verməyə hazırım" məqaləsini oxuyanda Nəriman Nərimanovun "Dilin bəlası" komediyasındakı Şamdan bəy obrazı yadıma düşdü. Şamdan bəy bütün həyatını yalan üstündə kökləmişdi, kütlə tərəfindən ifşa olundu. Əli Həsənovun illərlə ictimaiyyəti Şamdan bəy kimi aldatması, cinayət xarakterli işləri mətbuatda və saytlarda açıq-açıqına yazılmaqdadır.

Məlumatlarda deyilir: "... hələ işdən çıxarılmamışdan öncə İqtisadiyyat Nazirliyində Əli Həsənovun biznesi və obyektləri ilə bağlı araşdırma aparılıb.

...Həmin obyektlərin döviyyəsi və əldə edilən qazanca müqabil olaraq vergi verilmədiyinə dair rəy hazırlanıb.

...Əli Həsənov işdən çıxarıldığı günün səhərindən etibarən yoxlamalara start verilib.

...Hazırda aparılan yoxlamaların ilkin nəticəsi milyonlarla manat vəsaitin bütçədən yayındırılmasına dələlət edir".

Əli Həsənov hələ işdən çıxarılmamış qorxu və təlaş içində çirpiniydi: "Bu insanlar mənim haqqımda kompromat axtarsalar da, heç zaman tapa bilməyəcəklər". (Bax: "Şərqi qəzeti", 20 oktyabr 2019-cu il). Belə anlaşılır ki, Əli Həsənov aydan arı, sudan durudur.

Əli Həsənov kimdir? Onun öz sözləri ilə açmağa çalışacağam.

İctimaiyyətə bəllidir ki, Əli Həsənov Moskva Dövlət Universitetində aspiranturada təhsil alanda MDU-nun tarix fakültəsinin akt zalında BDU-nun tarix fakültəsinin dekani ilə görüşün sonunda hələ sərbəst həyata qədəmlərini qoymağa hazırlaşan gənc tələbələr toplantısında Azərbaycan KP MK birinci katibi Əbdürrəhman Vəzirovu dəstəkləyən bəyanat qəbul etmişlər. ("Molodoyj Azerbaydjana" qəzetinin 1989-cu il 18 may tarixli sayında gənclərin dəstək müraciətinə mövqeyi ətraflı şərh edilmişdir). Burada söhbət ağılı başında olan aspirant və tələbələrin andından gedir. Bu andı xatırlamayan Əli Həsənov dönə-dönə təkrar edir ki, "1990-cı ildə MDU-nun aspirantı olaraq Heydər Əliyevi Azərbaycana qədər müşayiət eləmişəm". (?)

Oradaca Əli Həsənov yazır: "Ümummilli liderin rəhbərliyi altında bütün siyasi proseslərdə fəal iştirakımı və sonrakı fəaliyyətimi niyə qeyd etmirlər?"

Əli Həsənovun bu sualına Yeni Azərbaycan Partiyasının qurucularından Əli Nağıyevin sözü ilə cavab vermək istəyirəm, özü nəticə çıxarsın ki, bu yüksək statuslu məmurun "bütün siyasi proseslərdə fəal iştirakı" dövründə nə baş verib?

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından və partiya sədrinin keçmiş müavini, professor Əli Nağıyev Əbdürrəhman Vəzirovu xalqın düşməni, satqın, ona dəstək verənləri də şərfətsiz adlandırır. Sonra Əli Həsənovun bütün siyasi proseslərdə mütərəddid iştirakını reallığı ilə ortaya qoyur.

Hörmətli Əli Nağıyevin fikrini olduğu kimi oxucuya təqdim edirəm.

"...Əli Həsənovu ilk dəfə Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olarkən, onun qəbul otağında tanışışam. Həmin vaxtı Əli Həsənov özü haqqında mənə söhbət edirdi. Söhbət zamanı məlum oldu ki, Əli Həsənov xalam oğlu Rafiqin işçisidir. Xalam oğlu isə həmin vaxtı Naxçıvan Universitetində tədris hissəsinin müdiri vəzifəsində çalışırdı. Xalam oğlu Rafiq Naxçıvan Universitetini bitirmişdi, adı müəllim idi. Əli Həsənov isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib və orada müdafiə edərək, elmlər namizədi olub, sonra da Naxçıvan Universitetini bitirən xalam oğlunun yanında dəftər daşıyan işləyirdi. Mən təhsilimi Sankt-Peterburqda davam etdirib, elmlər namizədi dissertasiyasını müdafiə etmişəm və təhsilin insan həyatında nə qədər əhəmiyyətli olduğunu yaxşı dərk edirəm. Təhsil mənim təəssübümdür.

Sadəcə olaraq, mən Əli Həsənovun M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, sonra da gəlib Naxçıvan Dövlət Universitetində adi bir vəzifədə işləməsinə qəbul edə bilmirdim. Bu təəssüb mənə yer edirdi. Bu, Əli Həsənovun deyil, onun təhsilinin təəssübü idi. Yəni, mənə görə Əli Həsənov ən azı Naxçıvan Dövlət Universitetində kafedra müdiri olmalı idi.

Mən növbəti dəfə ora gədəndə akademik Ziya Bünyadova Əli Həsənovu göstərərək dedim ki, bu adam tarixçidir, M.V.Lomonosov adına Universiteti bitirib, bunu elmlər doktoru elə. Həmin dövrdə Əli Həsənov Tamerlan Qarayevin partiyasının qurucularından biri idi, mən bunları bilirdim. Sadəcə olaraq mən yaxşı təhsilli gənclərin irəli çəkilməsinə çalışırdım. Əli Həsənovu da işə götürəndə yalnız və yalnız təhsilinə görə bunu etmişəm. Çünki mən özüm də Rusiyada təhsil almışam və o təhsilin nə olduğunu yaxşı bilirəm. Sonradan 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə də Əli Həsənovun Siyasi Şurasının üzvü seçilməyinə təsir etmişəm. Bakıya gələndən sonra isə onu YAP-ın aparatında işə götürmüşəm. Həmin dövrdə Surət Hüseynovun adamı olan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzimov var idi. O vaxtı Əli Həsənov mənə zəng edib xahiş etdi ki, Eldar Əzimova zəng edib ondan poçtun 2 otağının Əli Həsənovla verilməsini xahiş edim, Əli də oradan öz biznesini qurmaq üçün ofis kimi istifadə etsin. Mən dərhal telefonda Əli Həsənovla iradımı bildirib dedim ki, heç utanmırsan sən? Axı sən M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmisən! Dur gəl bura! O, gələndən sonra Əli Həsənovu evvələ Aparata işə götürdüm, sonra isə ideologiya şöbəsinin müdiri təyin etdim. Həmin vaxtı Əli Həsənov vəzifə verəndə bütün YAP üzərimə qalxdı, məni qınayırdılar. Xeyrəddin Qoca qəzetdə yazdı ki, Heydər Əliyevin partiyasının ideologiyası şöbəsinin müdiri gərək böyük adam olsun.

(davamı 7-ci səhifədə)

BUMERANQ

Nə əkərsən, onu biçərsən

(əvvəli 6-cı səhifədə)

... Mən Əli Həsənovu vəzifəyə götürəndə partiyada mənə çox böyük etirazlar oldu. Sözsüz ki, o vaxtı mənim YAP-da imkanlarım elə idi ki, bu etirazların hamısının qabağını almağı bacarırdım. O dövrdə partiyanın fəaliyyəti Heydər Əliyevin daim nəzarətində idi. Bu məqamda Heydər Əliyev mənə zəng edib, Əli Həsənovu işə götürməyimə görə irad bildirdi. Çünki YAP-ın Naxçıvanda təsis konfransının 1 ili tamam olmamış, Əli Həsənov partiyanın quruculuğu işini ataraq, gedib alverlə məşğul idi. Heydər Əliyev də bunu yaxşı bilirdi. Ona görə Heydər Əliyev mənə zəng edib dedi ki, axı Əli Həsənov vaxtilə bizi ataraq, getdi alverlə məşğul olmağa! Sən də buna gətirib yüksək vəzifə verirsən! Mən Heydər Əliyevə dedim ki, ay Heydər Əliyev, axı bunun balası evdə acdır, bəs nə edəydi? Mənim bu sözüməndən sonra rəhmətlik Heydər Əliyev mənə bir kəlmə dedi: "Yaxşı, ciddi nəzarət elə".

Mən də hər zaman Əli Həsənova dəstək verirdim. Amma sonradan Əli Həsənov elədiyim bütün yaxşılıqları unudaraq, ayağımın altını qazmağa başladı. Mən hələ nazir idim, Heydər Əliyev mənə çağıraraq Əli Həsənovun arxamca danışdığını söylədi. Heydər Əliyev mənə bildirdi ki, Əli Həsənov Əli Nağıyevin YAP-ı Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinə çevirdiyini deyir. Mən də Heydər Əliyevə bildirdim ki, Əli Nağıyev partiyayı deyil, Nazirliyi YAP edir. Əsaslandırdım ki, məndən əvvəl Rafael Allahverdiyev və Əli İnsanovu daha böyük qurumlara vəzifəyə qoymusunuz, ancaq onlar partiyadan demək olar ki, heç kimi irəli çəkəməyiblər. Axı mənə bu nazirliyə partiyadakı fəaliyyətimə görə nazir təyin etmişiniz. Bəs onda mən lazım olan kadrları haradan seçməliyəm? Sözsüz ki, Partiyadan! Bu cavabımdan sonra Heydər Əliyev mənə bir kəlmə də artıq söz demədi.

Növbəti dəfə Heydər Əliyevin yanında keçirilən böyük müşavirədə o, Əli Həsənovun yalanını televiziya da canlı yayım zamanı üzünə söylədi. Heydər Əliyev Əli Həsənova üzünü tutaraq dedi ki, deyirlər ki, Əli Nağıyev partiyayı nazirliyə çevirir. Mən də Əli Nağıyevi çağıraraq soruşuram, o da deyir ki, mən partiyayı nazirliyə yox, nazirliyi partiyaya çevirirəm.

Bəli - Əli Nağıyev düz deyir.

Heydər Əliyevin bu sözlərindən sonra Əli Həsənov yerindən sözlərini çıxarıb dedi ki, yox, mən elə deməmişəm və sairə. Bu səhnəni bütün Azərbaycan canlı yayım zamanı görmüşdür.

Bilirsiniz, xəyanətkarı Allah heç zaman bağışlamaz. Əsil kişi yediyi qaba tüpürməz. O vaxtı Əli Həsənovu bağımına aparmışdım, evimdə çörək yemişdi, amma sonra gedib Heydər Əliyevin yanında deyib ki, Əli Nağıyevin evində bir "Lüştürası" var ki, düşsə Prezident Aparatı uçar. İndi gedin Əli Həsənovun bağına baxın, mənim də, görün hansı dəbdəbəlidir?!"

Əli Həsənov haray-həşirlə, təlaşla yazdığı məqalədə köhnə dostu Qurban Məmmədov haqqında münasibətini açıqlayır.

(Əli Həsənov xarici ölkələrdən fəhş, böhtan və təhqir söyləyən Qurban Məmmədovla Moskvada təhsil illəri bir yataqxanada yaşamasını, dostluq etməsini, şəkil çəkdiməsini etiraf edir. Doğrudanmı onun indi Qurban Məmmədovla əlaqəsi tam kəsilmişdir. Bəs onda Yutub-da Əli Həsənovun ailə biznesi sərgüzeştələrindən niyə danışılmır?)

Əli Həsənov məqaləsində yazır: "Daha nə deyirlər mənim haqqımda? Əli Həsənov dövlətin media siyasətini "bərbad hala salıb", uçuruma yuvarladıb".

Opponentlər, demək istediklərini dəqiq ifadə edə bilmədiklərindən Əli Həsənov öz məqaləsində müasir medianın şəffaflığını, yüksək inkişafını xatırladıb onların hücumlarını asanlıqla rədd edir. Eyni zamanda belə bir təsəvvür yaratmağa çalışır ki, media siyasətindəki uğurlar onun adı ilə bağlıdır.

Dövlətimizin başçısı İlham Əliyev deyir: "Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat təzi olmalıdır".

Azərbaycanın şəhər, kənd və rayonlarında bütün sahələrdə işlərimizin zamanın tələbinə uyğun, ahəngdar inkişafı nailiyyətlərimizin artmasına zəmin yaradır. Bu məqamda ölkəmizdə şəffaflıq və dürüstlüyün həyat təzi olması üçün ümumi inkişafımıza əngəl ola biləcək problem dərhal həllini tapmalıdır. İctimai nəzarətin olmaması ucbatından bəzən nöqsanlar ört-basdır edilir, həqiqəti əks etdirməyən yalan məlumatlar verilir. Bu hallara qarşı mübarizədə ölkə mediasının xidmətləri danılmazdır.

Möhtərəm Prezident İlham Əliyevin "bəzi hallarda dözülməz vəziyyətlə bağlı" media nümayəndələrinə müraciət etməsi, aşkara çıxan problemlərin dərhal həll olunması Azərbaycan mediasına dərin inam və etimadın təzahürüdür. Dövlət başçımızın ümumxalq işinə sədaqətli, vətəni və xalqını sevməyən jurnalistlərə "Siz mənim köməkçilərimsiniz" deməsi böyük şərəfdir.

Azərbaycan mətbuatı ictimai-siyasi, iqtisadi və mədəni həyatımızı aynasındır. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrini davam etdirən media ulu öndər Heydər Əliyevin möhkəmləndirdiyi azərbaycançılıq ideologiyası istiqamətində milli dirçəlişin və Şərqlə xalqları birliyinin güclənməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və xalqların sülh, əmin-amanlıq şəraitində firavan yaşaması uğrunda ardıcıl mübarizə aparır. Azərbaycan mətbuatı xal-

qımızın qovuşduğu azad, demokratik cəmiyyətin tarixi salnaməsidir.

Azərbaycan Xalq Cümhuriyyətinin milli demokratik ənənələrini ehtiva edən müasir mətbuat yeni keyfiyyətlər əks etmişdir. XX əsrin ikinci yarısından başlayaraq öləziyən sovet imperiyası şəraitində xalqın ürəyində qövrə edən, əsrlərcə pünhan saxladığı azadlıq, istiqlalyyət və mübarizlik məfkürəsini tədricən gücləndirən mətbuat sanki dan yerinin şəfəqləri kimi - yeni eranın başlanmasından xəbər verirdi.

Azərbaycan xalqı müstəqilliyi bərpa etdikdən sonra milli mətbuat yeni mərhələyə qədəm qoydu: azad mətbuat əsarət buxovlarını parçalayıb müstəqilliyə qovuşan xalqımızın birliyinin, möcüzələr yaradan əməyinin, məsud və xoşbəxt həyatının tarixi salnaməsinə çevrildi.

Müstəqilliyə keçid məqamı çətin olsa da, xalqın həsrətli istəyini, iradəsini təmsil edən qüvvələr qalib çıxdı. Bu mürəkkəb ictimai-siyasi çarpışmalar mühitində demokratik mətbuat xalqın mənəvi dayağı oldu. XX əsrin 90-cı illərində azərbaycançılıq ideologiyası ilə güclənmiş milli mətbuat yeni mərhələyə qədəm qoydu.

Bu gün Azərbaycan mətbuatı xalqın milli maraqları keşiyindədir: dövlətimizin demokratikləşən ölkə həqiqətlərini, xalqın maddi rifah halını, mənəvi qüdrətini əks etdirir. Azərbaycan mətbuatı global informasiya məkanında özünəməxsus mövqə tutmuşdur.

Etiraf etmək lazımdır ki, müstəqil Azərbaycan mətbuatının qısa zaman kəsiyində yüksəlişi, uğurları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Oxucuların nəzərinə çatdırmaq istərdim ki, Heydər Əliyev böyük ictimai-siyasi xadim kimi həmişə milli mətbuatın qayğısını çəkmişdir. 1993-2003-cü illərdə onun dövlət başçısı kimi media aləmi ilə sıx təması, jurnalistlərin maddi rifah halının, iş şəraitinin yaxşılaşdırılması qayğısına qalması milli mətbuatın inkişafına faydalı təsir göstərmişdir.

Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycan mediası ilə sıx təmasda olmuşdur. "Heydər Əliyev və mətbuat" (IV cildə. Bakı, 2003, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 640 səh.) monumental kitablarda ümummilli liderin müsahibələri, bəyanatları, müraciət və çıxışları toplanmışdı. Bütün bu tarixi əsərlər Heydər Əliyevin Azərbaycanda və xarici ölkələrdə rəsmi görüşlərdə, beynəlxalq konfranslarda dövlət başçısı kimi titanik fəaliyyətinin geniş mənzərəsini əks etdirir. Bütün rəsmi görüşlərdə Heydər Əliyev dünyada tanınmış böyük nüfuza malik siyasi xadim kimi qarşılanırdı. Müstəqil Azərbaycanın ilk illərində onun xarici dövlətlərlə əməkdaşlığının yaranması, müqavilələrin bağlanması, milli diaspor ilə görüşləri ölkəmizin beynəlxalq aləmdə tanınmasına xidmət edirdi. Məhz bu illərdə, xüsusi tədqiqata ehtiyacı olan — Azərbaycan demokratik mətbuatının təşəkkülü, yaranması və formalaşmasına bilavasitə səbəb olan Heydər Əliyevin fəaliyyətində milli mətbuat məsələsinin dərinəndə öyrənilməsi vacibdir. Qazanılmış müstəqilliyin möhkəmlənməsi üçün bütün istedad və siyasi məharətini sərf edən Heydər Əliyevin xarici rəsmi səfərlərində Azərbaycan mətbuat nümayəndələrini öz təyarrəsində səfərə aparması, onların görüşlərdə iştirakı, hava limanında jurnalistlərə müsahibə verməsi ənənəyə çevrilmişdi. İnformasiya məkanında bu şəffaflıq bir çox cəhətdən əhəmiyyətli idi. Jurnalistlərin ölkə başçısı ilə müntəzəm görüşləri, müsahibə aparmaları onların məfkürəvi inkişafında təbəddülat və yeni peşə vərdişi yaradırdı.

Ümummilli lider Heydər Əliyevin yaratdığı ənənə bu aləmdə milli mətbuatda kütləvi informasiya vasitələrinin geniş vüsət tapmasına imkan verir.

Bu gün deyildiyi kimi: "... milli media təsisatlarının əsas fəaliyyəti insanların lazımı informasiya ehtiyaclarını ödəmək, fəaliyyət göstərdiyi ölkənin milli maraqlarını ifadə edərək öz dövlətinin inkişafına, ictimai-siyasi həyatın sabitliyinə, vətəndaş maraqlarının qorunmasına, ictimai həyat normalarının təbliği ilə təlqin edilməsinə, cəmiyyətdə yaşayan proseslərin şəffaf şəkildə əks olunmasına xidmət edir... Azərbaycan mediasının hazırda regionda öz gücü və nüfuzu ilə tanınması, global informasiya məkanında fəal iştirak etməsi, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırma bilməsi" real həqiqətdir ("Şərq" qəzeti, 20 oktyabr 2019-cu il, səh.3).

Təbii ki, Heydər Əliyevin media aləmində yaratdığı ənənə ilə pərvəriş tapan məfkürəli və təcürbəli jurnalistlərin nüfuzlu, çoxtirajlı qəzetlərinin kiminsə, hətta "yüksək statuslu məmurun" qeyyümlüğüna ehtiyacı yoxdur.

Dövlətin kütləvi informasiya vasitələrinə, daha dəqiq desək, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması və qəzetlərə yardım göstərilməsi tapşırığını yerinə yetirməklə məşğul olan məmurlar qətiyyənlə iddia edə bilməzlər ki, media siyasəti ilə məşğul olurlar. Əgər bu məmurlar ictimaiyyətin qınağına tuş gəlirlərsə, demək, dürüst və şəffaf işləməyiblər. Ölkə Prezidenti İlham Əliyevin tövsiyəsi onlara görk olmalıdır: "Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat təzi olmalıdır".

Son 10-12 ildə Əli Həsənov ona tapşırılan media aləmində jurnalistlərin tərkibinin saflaşması, ləyaqətli seçimi qayğısına qalmayıb. (Donuz otaran da kiçik formatlı qə-

zetlərdə baş redaktorluq edib). Jurnalistika kursları təşkil etmək əvəzinə, müxtəlif mövzularda müsabiqə yolu ilə bilikli jurnalistlərdən çox, kəmsavad jurnalistləri müsabiqəyə cəlb edib, onlarda plagiatlıq vərdişi yaradıb. (Vüqar Səfərlinin oğlunun min manat xatirinə nazirliyin saytından çapışdırdığı yazını müsabiqəyə təqdim etmək halları da olub).

Jurnalistikanın inkişafına və redaksiyalarda işlərin təşkilinə dövlətin ayırdığı milyonlara göz dikənlər maddi yardımdan nəzərdə tutulduğu kimi məqsədyönlü istifadə etməmişlər.

Korrupsiyaya uğrayan bu adamlar ehtiyacı olan jurnalistlərin məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Prezidentin qayğı və mərhəmətinə dürüst yanaşmayıb "qızıl həqiqət və ədalət" nizamını pozmuşlar. Etiraf edək ki, jurnalistlər ordusunda ciddi narazılıq, inciklik yaradıblar.

Təbii ki, bu xoşagəlməz münasibət yüksək statuslu məmurun dirijor çubuğu, Vüqar Səfərlinin "riyazi savadı" gücünə yaranmışdır. Müşahidə qrupunun rəhbəri Həsən "şefi" Əli Həsənovun qorxusundan dinib-danışmamış, gözünü yummuşdu.

Haşiyə: "Ensiklopediyanın baş redaktoru səsələnən telefon dəstəyini sevincək götürür. O gözləmədiyi yad bir səs deyir:

— Salam, mən filankəsəm... Sizi təbrik edirəm, Siz mənim müdirim olacaqsınız, mən də sizin müavininiz, əl-ələ verib qardaş kimi işləyəcəyik, təbrik edirəm.

— Sağ olun, xoşxəbər olarsınız".

Bu sözləri yüksək statuslu məmur oxusun, xatırlasın. Bilsin ki, "quyunu dərin qazan, özü də düşər". Atalar sözü hədəf deyil. O, günahsız, nəcib, müdrik şəxsiyyətə qəsd edən, axırına çıxan nəsilbənəsil zəlif olmalıdır."

Əli Həsənov məqaləsində yazır: "Tutduğum vəzifənin mənə verdiyi səlahiyyət çərçivəsində, heç bir tərəddüd göstərmədən və çətinlik çəkmədən, cəmiyyətimizdə baş verən hadisələrə, ictimai-siyasi proseslərə hakimiyyətin münasibətini həmişə açıq ifadə etmişəm?

Həqiqətən də belədir. Şöbə müdiri Əli Həsənov bütün qeyri-dövlət qəzetlərində, demək olar ki, hər gün şəkli ilə bərabər "ölkənin sözcüsü" kimi təqdim olunur, hadisələrə münasibətini bildirirdi. Məndə belə bir təəssürat oyanmışdı ki, o, rəhbərlik etdiyi şöbənin genişşaxəli, miqyaslı işlərinə giriş bilmədiyindən diqqətdə olmaq istəyir. Sən demə, ikinci əsas, gizli peşəsi ailə biznesi obyektləri yaratmaqla ciddi məşğul olmuş.

Novxanıda bağ salıb ev tikdirmişdi. Mən şahidi olduğum beş yerdə əlavə torpaq sahəsi də almışdır.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həmkarlarından fərqli olaraq daha özünü "ölkənin sözcüsü" kimi deyil, bütün Azərbaycanda geniş səlahiyyətə malik yüksək statuslu məmur, ölkə prezidentinin köməkçisi kimi təqdim etdi. (O, məqaləsində yazır: "...mənim kimi yüksək statuslu bir məmur, ölkə prezidentinin köməkçisi...").

Bu ona görə idi ki, öz şəxsi problemlərini həll edəndə, kiməsə təsir göstərəndə Şamdan bəy kimi yalan, uydurma sözlərinə adamları inandırma bilsin.

Mənimlə telefon söhbətində əmin oldum ki, səlahiyyət həddini aşıb. 2007-ci ildən "Respublika" qəzetini bağlatmağı qarşısına məqsəd qoyan Əli Həsənovla əlaqəmi kəsmişdim. 2018-ci ildə mənə telefonla zəng vurdu. Aramızda olan danışığı olduğu kimi yazıram:

"-Kimdi? eşidirəm...

- Əli Həsənovdu.

- Buyurun — qəzəblə dilləndim.

- Siz Prezidentə yazırsız ki, Əli Həsənov "Respublika"nı müflisləşdirib. Mən neyləmişəm?

- Əməllərindən xəbər yoxdur?! İstəyirsən birini deyim: 2008-ci ildən yeni mətbəyin açılışına gələn Prezidentimiz İlham Əliyev göstəriş verdi ki, dövlət qəzetləri rəngli nəşr olunduğuna görə, öz işlərini qaydaya salmaq üçün hər redaksiyaya 250 000 manat yardım verilsin. Necə oldu? Bütün redaksiyalar köməyi aldı, "Respublika"ya yardım vermədin, mənimsədin.

Əli Həsənov dedi:

- O mənlilik deyil, prezidentlikdir.

- Ağılın gələni niyə danışırısan? - dedim. Atası yaratdığı, qayğı göstərdiyi qəzetə, balası deyir kömək eləmə!..

Bu dialoq Əli Həsənovun səlahiyyətini aşdığını göstərirdi. Həm də mənə məlum oldu ki, Prezidentə şəxsən göndərilən məktublar Əli Həsənov tərəfindən gizlədilir.

Əli Həsənovun mənə telefon açmasının səbəbi, məni inandırmaq idi ki, Prezident 250 000 manat köməyi "Respublika"ya verməyib.

Əgər həqiqətən belə olsaydı, mənə rəsmi xəbər verərdilər ki, "Respublika" rəngli nəşr edilməsin. Son 12 ildir ki, "Respublika"nın rəngli nəşri redaksiyada təbii borcun yaranmasına səbəb olub. Günlərin bir günü Prezidentin "Respublika"ya diqqət yetirəcəyindən Əli Həsənov qorxuya düşmüşdü.

Əli Həsənov onun qanunsuz, xəyanətkar hərəkətlərindən heç kəsin xəbər tutmaması üçün "Respublika" qəzetinin bağlanması, əgər bu mümkün olmasa baş redaktorun uzaqlaşdırılmasını qarşısına məqsəd qoymuşdu..

(davamı növbəti saylarımızda)

"Respublika".